

Ulu Öndər Heydər Əliyev və gənclərin hüquq-vəzifələri

Ulu Öndər Heydər Əliyev hələ 1992-ci ildə cinayət törətdiyinə görə məhkum olunmuş şəxslərin 60 faizinin 30 yaşıadək gənclər olduğunu, 1991-ci ilə nisbatən 1992-ci ildə cinayət-karlıqların 15 faiz artmasını gənclərin diqqətinə çatdıraraq, bu təhlükəli və dəhşətli dinamikanın qarşısının alınmasını dövlət orqanları, gənclər təşkilatları, təhsil müəssisələri qarşısında bir vəzife kimi qoyurdu.

Azərbaycan Gənclərinin I Forumundakı çıxışında, forumun birilliyi ile əlaqədar olaraq forum nümayəndələrinin bir qrupu ile 1 fevral 1997-ci il tarixli görüşündə Ulu Öndər Heydər Əliyev bu məsələyə yenidən diqqəti cəlb edərək, gənclər arasında cinayətkarlıq, digər mənfi halları ört-basdır etməməyi, onlarla mübarizə aparmayı, xüsusən, gənclər təşkilatlarına bu mənfi halların aradan qaldırılması ile, bilavasitə məşğul olmayı tövsiyə edirdi. O, Kütlevi informasiya vasitələrinin bu sahədə rolunun böyük olduğunu diqqəti cəlb edərək, zərerlər və pis vərdişlərdən gəncləri çekindirmək və qorumaq üçün təbliğat işini genişləndirməyi, gəncləri elmə, medeniyətə, təhsilə, idmana və ictimai faydalı işlərə daha çox cəlb etməyi təklif edirdi. Heydər Əliyev həmişə bu fikri vurğulayırdı ki, xalqımız dövri-qədimdən spirtli içkilərdən və narkotiklərdən uzaq olmuş, bütün bu mənfi hallar dini və milli ənənələrimizə yad olmuşdur. Bütün bunlar son dövrlərdə xalqımıza, cəmiyyətimizə başqa ölkələrdən, yerlərdən gəlib daxil olmuş xəstəliklərdir. Bunların qarşısı alınmalıdır. Məlum olduğu kimi, xalqımıza yad olan mənfi halların cəmiyyətə sirayet etmesinin qarşısını almaq məqsədi ilə Ulu Öndər Heydər Əliyev bir sira inzibati tədbirlərə el atmalı olmuşdur. Müstəqillik elde etdiğinden sonra Azərbaycanda geniş yayılmış gecə klubları, kazinolar qumarxanaların gənclərin mənvi terbiyəsinə mənfi təsirini nəzəre alaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci ilin əvvəllerində Azərbaycan xalqının mənviyyatına zidd olan, əxlaqını pozan bu tip müəssisələrin fealiyyətinin qadağan olunması haqqında fərmanlar və sərəncamlar imzalamışdır. O, eminliklə bildirirdi ki, onun bu fərمانları və sərəncamlarından her kəs, xüsusən, gənclər özləri üçün nəticə çıxaracaqlar: "Gənclər bilməlidirlər ki, həyatda uğurla yaşamaq üçün xalqımıza və milletimizin mili-mənvi dəyerlərinə sadıq olmaq lazımdır, bu milli-mənvi dəyerləri ümumbeşəri dəyerlərə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır. Cürbəcür mənfi hallara uyğun lazımlı". Bütün Azərbaycan xalqı kimi, gənclər də Prezidentin bu qərarlarını ürəkdən destəkləyərək, onların həyata keçirilməsində feal iştirak edirdilər.

Gənclik dövrünü insan həyatının en gözəl hissəsi adlandıran Heydər Əliyev hər bir gənce bu dövri uğurla keçirməyi, gənclik illerini boş keçirməməyi, sağlam həyat tərzi keçirməyi, yüksək mənvi dəyerlər esasında yaşamağı arzulayırdı. O, gənclərin bir hissəsinin müxtəlif əyləncə yerlərində, gecə barlarında vaxt keçirməsini həm onların özlərinə, həm valideylərinə, həm də bütün cəmiyyətə xeyənet kimi qiymətləndirirdi. Gecə bar-

rında vaxt keçirən gənclərin hansısa imkanlı ailələrin adamları olduğunu, kasib ailənin usağının ora getmesinin mümkünzs oldığını bildirən Heydər Əliyev belə imkanlı adamlara üzünü tutaraq deyirdi: "Nə qədər imkanlı olursan ol, zəngin olursan ol, gərək sən övladına düzgün yol göstərsən, düzgün tərbiyə verəsən. Onun gece barlarında müxtəlif əyləncələri üçün şərait yaratmaysan". Gənclər isə tövsiyə edirdi ki, onlar sağlam fiziki və mənviyə heyat tərzi keçirsinlər. Yalnız belə olan halda, onlar həm dəha sağlam vətəndaş olacaq, yaxşı bilik alacaq, həm də Azərbaycanın gələcəyinin həqiqi qurucuları olacaqlar.

Ulu Öndər Heydər Əliyevin bu sahədə iki sürüyü gösteriş və tapşırıqlarına uyğun olaraq, böyükəndə olan nəslin cinayətkar təsirlərdən qorunması, hüquqi maariflənməsi və bununla bağlı müvafiq qanunvericilik aktlarının qəbulu istiqamətində mühüm işlər görüldür. "Gənclər siyaseti haqqında" Azərbaycan Respublikası Qanununda gənclər siyasetinin əsas istiqamətlərindən birini gənclərin mənvi-exlaqı tərbiyəsi və mədəniyətə iştirakı (madde 5) təşkil edirdi.

Gənclər arasında neqativ meyillelərin aradan qaldırılmasında Gənclər Təşkilatları Milli Şurası da feal iş aparmağa başlamışdı. 1998-ci il martın 3-də GTMŞ nəzdində narkomaniya ilə mübarizə komissiyası yaradılmışdı. Məqsəd yeniyetmə və gənclər arasında narkomaniya əleyhinə təbliğatı gücləndirmək, maarifləndirmə işini təşkil etmək, narkomaniyanın getirdiyi ağır bələləri izah etmək və bu problemləri dövlətin və cəmiyyətin diqqət mərkəzində saxlamaq idi. Komissiya öz işini BMT-nin müvafiq kəabiləyi, əlaqədar dövlət təşkilatları, xüsusilə, Narkomaniya və Narkobiznesi Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə six şekilde qurdu.

Milli Şuranın bu sahədə fealiyyətinin mühüm istiqamətini dini dəyerlərə, yad təriqətçi missionerlərə qarşı mübarizə, onların təxribatçı fealiyyətinin aşkar edilmesi və ifşası təşkil edirdi. Qərb dövlətlərində də fealiyyətleri qadağan edilən bu cür təriqətçi təşkilatlar 90-ci illərin əvvəllerində Azərbaycanda mövcud olmuş anarxiya və qanunsuzluqdan istifadə edərək sərbəst fealiyyət göstərməyə, gənclərin şüurunu zəhərləməyə başlamışdır. Görülən işlərin nəticəsi olaraq, bu mövzuda bir neçə kitab və broşür buraxılmış, 600-dən çox məqale dərc edilmişdir. Missionerlərin fealiyyətinin qadağan olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin 1997-ci il 8 yanvar tarixli Fərmani başlanmış işin dövlət səviyyəsində uğurlu əks-sədası idi. Həmin təriqətlərin bir çoxu Qərb və MDB ölkələrində gənclər arasında tərki-dünyalıq, faşizm, ictimai-siyasi, hərbi biganelik ideyalarını təbliğ etdiklərinə və cəmiyyətdə qarşiduruma yaradıqlarına görə qadağan olunmuşdu. Xarici emissarların ölkəmizdə dini təbliğat aparmasının qadağan edilməsini nəzərdə tutan Azərbaycan Prezidentinin bu Fərmani gənclər tərəfindən böyük rəğbetlə qarşılıqlı deyildir. Ayndır ki, milli dəyerlərdən uzaqlaşmağa, yabançı dini təsir altına düşməye sebəb olan təriqətlərin təbliğatçılarından zərər çəkən, ilk növbədə, gənclərdir. Ona görə də, gənclər arasında bu sahədə müvafiq təbliğatın aparılması, milli-mənvi

dəyərlərin aşılması mühüm əhəmiyyət kəsb edən məsələ olaraq qalırırdı.

O, gənclərə tariximizi, milli-adət ənənələrimizi, dinimizi öyrənməyi, sevməyi, ancaq eyni zamanda, öz qinina qapanmamağı və bəşəriyyətin malik olduğu mütərəqqi dəyərlərə yeyənləməyi məsləhət görürdü.

Heydər Əliyev bize gənclərin mənvi və vətəndaşlıq tərbiyəsi haqqında bütün elmi-nazəri irs qoyub getmişdir. O, gənclərin Azərbaycanın müstəqilliyinə sədəqət ruhunda tərbiyə edilməsini, onların tərbiyəsində milli ənənələrlə ümumbaşəri dəyərlərin vəhdətdə götürülməsini, bütün dövlət və ictimai təşkilatlar qarşısında əsas vəzife kimi qoymuşdu. Ümummilli Lider vətənpərvərlik tərbiyəsi fəsəfəsini müəyyənəşdirərkən gənclərin mənviyətini inkişafının əsas amili kimi azərbaycanlıq amalını əsas götürməyi tövsiyə edirdi.

Ulu Öndər gəncləri azərbaycançılıq məfkürəsinə bağlı olmaqla yanaşı, eyni zamanda, ənənələrə de söykənməye çağırırdı. Dövlətçilik yaşadığımız tarixi dövrün reallığı ilə tarixi keçmişimiz arasındakı əlaqələrin bərpa olunması və bunun hər bir formada insanlara qadağan olmalıdır. Dövlətçilik dedikdə, ilk növbədə, tarixdən bize ötürülən, nəsillərlə əzx etdiyimiz, qazandığımız dövlət prinsiplərinin saxlanılması və qorunması yada düşür. Xalq üçün birinci onun dövlətidir. Əger dövlət yoxdursa, hansı ideologiya və prinsipdən danışmaq olar? Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək qədər də onu qoruyub-saxlamaq, əbədiliyi dönməz etmək çətindir. Bu baxımdan, dövlətçiliyimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə Heydər Əliyevin verdiyi töhfələr əvezsizdir.

Dövlətin möhkəmləyi üçün qanunun alliliyi olmalıdır. Heydər Əliyev iki sürüyü dövlətin temel prinsiplərindən biri sayılan qanunun alliliyinin təmin olunmasına ölkəmizdə nail oldu. Dövlət varsa, qanun olmalıdır. Əger qanun yoxdur, dövlət mövcud olmayacağına. Dövlət qanuna söykənməlidir. Qanunçuluq prinsipi bir tərefdən qanunun alliliyidir, digər tərefdən isə, zamanın tələbəbine və realliga uyğun olaraq, yeni qanunların yaradılması və onların işlek olmasına ictimai nəzarətin gücləndirilməsidir. Prezident İlham Əliyev qanunçuluğun qorunması gelecek inkişafımız üçün ən önemli şərtlərdən biridir". Qanunçuluq Heydər Əliyevin dövlətçiliyə, dövlətin idərə olunmasına, dövlətin temel prinsiplərinə verdiyi en böyük töhfələrdən biridir. Qanunçuluğa söykənen cəmiyyətdə vətəndaşların hüquq və azadlıqlarının qorunması başlıca yerlərdən birini tutur. Heydər Əliyevin müəyyən etdiyi qanunçuluq prinsipinin əsasları onun müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır.

Heydər Əliyevin iki sürüyü digər bir prinsip azərbaycançılıq ideologiyasıdır. Azərbaycançılıq Azərbaycan xalqını birləşdirən ən mühüm ideya, vətənə sevgi və məhəbətdir. Azərbaycançılıq, eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqların vahid bir ideologiya etrafında birleşməsi demekdir. Azərbay-

dəyərlərin aşılması mühüm əhəmiyyət kəsb edən məsələ olaraq qalırırdı.

O, gənclərə tariximizi, milli-adət ənənələrimizi, dinimizi öyrənməyi, sevməyi, ancaq eyni zamanda, öz qinina qapanmamağı və bəşəriyyətin malik olduğu mütərəqqi dəyərlərə yeyənləməyi məsləhət görürdü.

Heydər Əliyev bize gənclərin mənvi və vətəndaşlıq tərbiyəsi haqqında bütün elmi-nazəri irs qoyub getmişdir. O, gənclərin Azərbaycanın müstəqilliyinə sədəqət ruhunda tərbiyə edilməsini, onların tərbiyəsində milli ənənələrlə ümumbaşəri dəyərlərin vəhdətdə götürülməsini, bütün dövlət və ictimai təşkilatlar qarşısında əsas vəzife kimi qoymuşdu. Ümummilli Lider vətənpərvərlik tərbiyəsi fəsəfəsini müəyyənəşdirərkən gənclərin mənviyətini inkişafının əsas amili kimi azərbaycanlıq amalını əsas götürməyi tövsiyə edirdi.

Ulu Öndər gəncləri azərbaycançılıq məfkürəsinə bağlı olmaqla yanaşı, eyni zamanda, ənənələrə de söykənməye çağırırdı. Dövlətçilik yaşadığımız tarixi dövrün reallığı ilə tarixi keçmişimiz arasındakı əlaqələrin bərpa olunması və bunun hər bir formada insanlara qadağan olmalıdır. Dövlətçilik dedikdə, ilk növbədə, tarixdən bize ötürülən, nəsillərlə əzx etdiyimiz, qazandığımız dövlət prinsiplərinin əsasıdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Əger dövlət yoxdur, hansı ideologiya və prinsipdən danışmaq olar? Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək qədər də onu qoruyub-saxlamaq, əbədiliyi dönməz etmək çətindir. Bu baxımdan, dövlətçiliyimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə Heydər Əliyevdir, Ümummilli Lider çox haqlı olaraq deyirdi ki, azərbaycançılıq söykənəcəyi mühüm prinsip kimi qeyd olunur və göstərilir ki, bizim yeni cəmiyyət quşuculuğunda əsas vezifələrimizdən biri de varılık, yaradıcı təkmül prinsipidir. Bu prinsip Azərbaycan xalqının söykənəcəyi mühüm prinsip kimi qeyd olunur və göstərilir ki, bizim yeni cəmiyyət quşuculuğunda əsas vezifələrimizdən biri de varılık, yaradıcı təkmül prinsipidir. Bu prinsip Azərbaycan xalqının öz milli mənsubiyyətdindən qurur hissə keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, milli-mənvi dəyərlərini, adət-ənənələrini yaşatmağa töhfələrini, təxəllüs etməsi və onun yerini, praktik olaraq, möhkəmləndirən Heydər Əliyevdir, Ümummilli Lider çox haqlı olaraq deyirdi ki, azərbaycançılıq söykənəcəyi mühüm prinsip kimi qeyd olunur və göstərilir ki, bizim yeni cəmiyyət quşuculuğunda əsas vezifələrimizdən ibret dərsi alımaqla cəmiyyətimizi irəli aparmaqdır. Varılık Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə elde etdiyi nəhayətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu, bəzək strateji xəttimizdir. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir aile kimi yaşayırlar". Azərbaycan dövlətinin təməl prinsiplərindən biri de varılık, yaradıcı təkmül prinsipidir. Bu prinsip Azərbaycan xalqının söykənəcəyi mühüm prinsip kimi qeyd olunur və göstərilir ki, bizim yeni cəmiyyət quşuculuğunda əsas vezifələrimizdən ibret dərsi alımaqla cəmiyyətimizi irəli aparmaqdır. Varılık Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə elde etdiyi nəhayətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu gün dünyamızda qloballaşma prosesləri gedir. Qloballaşma iqtisadi cəhətdən dövlətlərin bir-birinə daha sıx yaxınlaşması, informasiya mühadiləsinin sürətlənməsi, qlobal miqyaslı problemlərin həllində dövlətlərin eməkdaşlığı demekdir. Qloballaşma milli mədəniyyətlərin aradan çıxmazı, milli-mənvi dəyərlərin arxa plana keçməsi demək deyil. Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi qurulardakı fealiyyətimiz, həmçinin, bir çox dövlətlərlə ikitərəfli münasibələrimiz Azərbaycanı dünyaya qovوشdur və ineqrasiya prosesinə tekan verir.

**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütlevi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu**

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütlevi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir aile kimi yaşayırlar. Azərbaycanda nə milli, nə dini zəmində heç vaxt problem olmamışdır və olmayıacaqdır. Bu, bizim strateji xəttimizdir. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir aile kimi yaşayırlar". Azərbaycan dövlətinin təməl prinsiplərindən biri de varılık, yaradıcı təkmül prinsipidir. Bu prinsip Azərbaycan xalqının söykənəcəyi mühüm prinsip kimi